



**AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA  
ELMİN İNKİŞAFI FONDU**

---

Bakı şəhəri

2 fevral 2013-cü il

**Azərbaycan Respublikasının Prezidenti yanında  
ELMİN İNKİŞAFI FONDUNUN  
elmi-tədqiqat proqramlarının, layihələrinin və digər elmi  
tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə grantların  
verilməsi üzrə 2013-cü ildə 2-ci  
GƏNC ALİM VƏ MÜTƏXƏSSİSLƏRİN MÜSABİQƏSİNİN  
(EIF/GAM-2013-2(8)) keçirilməsi haqqında**

**E L A N**

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (bundan sonra - Elmin İnkişafı Fondu) Azərbaycan Respublikasında təbiət, dəqiq, texniki, humanitar və ictimai elmlər sahəsində dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən fundamental, tətbiqi və axtarış-innovasiya xarakterli elmi-tədqiqat proqram və layihələrini və digər elmi tədbirləri (bundan sonra - layihələr) dəstəkləmək, aktual və müasir elmi problemlərin həlli ilə məşğul olan gənc alimlərin, bir elmi mövzu (problem) ətrafında müvəqqəti yaradılmış gənc alimlərin yaradıcı kollektivlərinin, akademik və təhsil sistemlərində fəaliyyət göstərən elmi və digər qurumlarda (dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının və s.) çalışan gənc alim və mütəxəssislərin elmi fəaliyyətini stimullaşdırmaq və onlara əlavə yaradıcılıq imkanı yaratmaq məqsədilə cari müsabiqənin elmi prioritetlərinə uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin 2011-ci il 6 aprel tarixli 1418 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı və bu Proqramın həyata keçirilməsi üzrə tədbirlər planınının 6.3.2 bəndinə əsasən və 2011-2012 illərdə təşkil olunaraq keçirilmiş Gənc alim və mütəxəssislərin 1-ci müsabiqəsinin uğurlarını nəzərə alaraq grantların verilməsi üzrə 2013-cü ildə 2-ci Gənc alim və mütəxəssislərin müsabiqəsinin (EIF/GAM-2013-2(8))

## ELAN EDİR:

1. Fizika-riyaziyyat və texnika elmləri, Yer haqqında elmlər, biologiya, tibb və aqrar elmləri, kimya elmləri və humanitar və ictimai elmlər sahələrini əhatə edən **fundamental - tətbiqi xarakterli** layihələrin qrantlar vasitəsilə maliyyələşdirilməsi.

Aşağıdakı elmi prioritetlər üzrə təqdim edilən layihələrə üstünlük veriləcəkdir:

- İnformasiya-kommunikasiya sistemləri və texnologiyaları;
- Fizikanın fundamental və tətbiqi problemləri, nanostruktur, nanotexnologiyalar;
- Alternativ və bərpa olunan enerji mənbələri, təbii ehtiyatların səmərəli istifadəsi və kompleks emalı;

- Azərbaycanın neft və qaz potensialı;
- Geoinformatika;
- Ekologiya, təhlükəsizlik və risk faktorları;
- Tibbin və biologiyanın müasir problemləri;
- Yeni kimyəvi materiallar;
- Aqrar elmlər;
- Azərbaycançılıq ideyası;
- Yeni dövrün iqtisadi tarixi;
- Müasir ictimai proseslər və onların təhlili problemləri.

**Fundamental - tətbiqi xarakterli layihələr üzrə qrantların həcmi aşağıdakı kimi nəzərdə tutulur:**

- Kiçik həcmli qrant: 10 000 manatadək;
- Orta həcmli qrant: 10 000 manatdan – 50 000 manatadək.

Kiçik həcmli qrantlar bir və ya bir neçə iddiaçıya verilə bilər, orta həcmli qrantlar isə bir qayda olaraq müvəqqəti yaradıcı kollektiv (ən azı 5 nəfər olmaqla) tərəfindən təqdim olunmuş layihələrə verilir.

2. Fizika-riyaziyyat və texnika elmləri, Yer haqqında elmlər, biologiya, tibb və aqrar elmləri, kimya elmləri və humanitar və ictimai elmlər sahələrini əhatə edən aşağıdakı **xüsusi layihələrin** kiçik və orta qrantların vasitəsilə həcmli maliyyələşdirilməsi aşağıdakıları əhatə edir:

- elmi tədqiqatların müasir tələblərə cavab verən **maddi-texniki təminatı (elmi cihazlar, qurğular, avadanlıqlar və s. alınması)** üzrə qrantların verilməsi;

- Azərbaycanda elmin inkişafı üçün mühüm əhəmiyyət kəsb edən **elmi əsərlərin** (monoqrafiya, atlasların, sifarişli əsasda yazılmış elmi və analitik icmalların və b.) **nəşrinin dəstəklənməsi (ciddi meyarlar əsasında);**

- ölkənin sosial-mənəvi, elmi-texniki və iqtisadi inkişafı üçün xüsusi əhəmiyyət kəsb edən respublika, regional və beynəlxalq səviyyəli konfrans, simpozium, seminar və başqa **elmi tədbirlərin Azərbaycan Respublikasında təşkili və keçirilməsi.**

**2013-cü ildə keçirilən 2-ci Gənc alim və mütəxəssislərin grant müsabiqəsinin maliyyələşdirilməsinin cəmi həcmi: 500 000 manat nəzərdə tutulmuşdur.**

**Azərbaycandan olan alim və mütəxəssislərin xaricdə keçirilən nüfuzlu regional və beynəlxalq elmi tədbirlərdə elmi məruzələrlə iştirakının qismən və ya tam şəkildə maliyyələşdirilməklə təmin edilməsi (XETİ) və Azərbaycandan olan alim və mütəxəssislərin xaricdə qısamüddətli təcrübəkeçmə proqramlarında iştirakının qismən və ya tam şəkildə maliyyələşdirilməklə təmin edilməsi**

**(QMTK) üzrə xüsusi layihələr “Mobillik qrantı” adı altında birləşdirilmiş və 2013-cü ilin əvvəlində ilk müsabiqə elan edilmişdir. “Mobillik qrantı” müsabiqəsinin təqvim ilində 3 dəfəyədək keçirilməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən, gənc alim və mütəxəssislərin XETİ və QMTK kimi xüsusi xarakterli layihələrini “Mobillik qrantı” müsabiqəsinə təqdim etmələri tövsiyə olunur.**

Müsabiqədə iştirak etmək üçün ərizələr, ərizəyə əlavə olunan müvafiq sənədlər və digər müşayiətedici materiallar 4 fevral 2013-cü il tarixindən başlayaraq qəbul olunur.

Müsabiqədə iştirak etmək üçün ərizələrin, ərizəyə əlavə olunan müvafiq sənədlərin və digər müşayiətedici materialların qəbulu üçün son tarix 29 mart 2013-cü il saat 17:00-dır. Müsabiqənin nəticələri 2013-cü ilin **sentyabr ayında** açıqlanacaqdır.

Müsabiqəyə təqdim edilən layihə həmin layihə üzrə rəhbərlə təmsil olunmalıdır.

**DİQQƏT!**

**Müsabiqədə 35 yaşa qədər olan (layihə təqdim olunan gün) gənc alim və mütəxəssislər iştirak edə bilərlər.**

**Əgər iddiaçı hal-hazırda Elmin İnkişafı Fondunun müsabiqələrinin qalibi olmuş layihələrdə iştirak edirsə (həm rəhbər, həm də icraçı qismində), onun cari müsabiqədə iştirakına yol verilmir.**

**Müsabiqəyə təqdim olunmuş və ya qalib olmuş layihələrlə bağlı layihə rəhbəri və icraçılardan başqa digər əlaqəli şəxslərin (gənc alim və mütəxəssislərin elmi rəhbərlərinin, məsləhətçilərinin, həmkarlarının, çalışdığı qurum rəhbərləri və b.) iradları qəbul olunmur. Tövsiyə olunur ki, mübahisəli məsələlər layihə müsabiqəyə təqdim olunanadək həll olunsun.**

Qrantların verilməsi üzrə müsabiqənin keçirilmə prinsipləri, müsabiqədə iştirak etmək üçün ərizələr, ərizəyə əlavə olunan müvafiq sənədlər və digər müşayiətedici materialların verilməsi və qeydiyyatı qaydaları, layihələrin ekspertizasının ümumi qaydaları, layihələrin həyata keçirilməsi şərtləri, müsabiqələrin xüsusiyyətləri də daxil olmaqla grantların verilməsi üzrə müsabiqənin keçirilməsi qaydaları ilə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun 25 iyun 2010-cu il tarixli Q-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elmi-tədqiqat proqramlarının, layihələrinin və digər elmi tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə grantların verilməsi üzrə müsabiqələrinin keçirilməsi Qaydaları”nda (<http://sdf.gov.az/qrant/qaydalar/>) tanış olmaq olar.

Müsabiqədə iştirak etmək istəyən şəxslərə “Elmi-tədqiqat proqramlarının, layihələrinin və digər elmi tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə qrantların verilməsi üzrə müsabiqələrinin keçirilməsi Qaydaları” ilə tam tanış olduqdan sonra müvafiq ərizə və sənədləri tərtib etmələri tövsiyə olunur.

Qrantların verilməsi üzrə müsabiqədə iştirak etmək üçün ərizə və müvafiq sənədlər (Microsoft Word formatında) Elmin İnkişafı Fondunun internet saytının (<http://sdf.gov.az/qrant/senedler/>) “Qrant müsabiqələri” bölməsindən əldə edilə bilər.

Bütün layihələr, bir qayda olaraq, Azərbaycan (2 nüsxə) və ingilis (1 nüsxə) (xarici ekspertlərdən rəy alınması üçün) dillərində tərtib edilməlidir. Kiçik həcmli qrantlar üzrə ərizə və sənədlər Azərbaycan-ingilis və ya Azərbaycan-rus dillərində doldurula bilər. Müşayiətedici materiallar (məqalələrin, diplomların və digər sənədlərin surətləri və b.) isə 1 nüsxədə təqdim olunur.

Layihələr üç formatda (kağız üzərində, elektron məlumatdaşıyıcılarına yazılmış şəkildə və elektron variantın elektron ünvana göndərilə bilməsi üçün elektron fayllar şəklində) aşağıdakı üsullarla təqdim olunmalıdır:

1. Müsabiqədə iştirak etmək üçün layihə rəhbəri tərəfindən imzalanmış ərizənin, ərizəyə əlavə olunan sənədlərin və digər müşayiətedici materialların A4 formatlı ağ kağızda çap olunmuş variantını (Azərbaycan dilində 2 nüsxə, ingilis və ya rus dillərində 1 nüsxə) və elektron məlumatdaşıyıcılarına (CD, DVD və s.) yazılmış versiyasını birlikdə:

- Elmin İnkişafı Fondunun icraçı direksiyasının ünvanına **(AZ-1069, Bakı şəhəri, Atatürk prospekti, 48B)** (sifarişli üsulla) poçt vasitəsilə göndərmək yolu ilə;
- və ya Elmin İnkişafı Fondunun icraçı direksiyasının yuxarıda göstərilən ünvanda yerləşən **inzibati binasına** həftənin iş günlərində (bazar ertəsi – cümə) saat 10:00-dan 17:00-dək birbaşa çatdırmaqla və qeydiyyatdan keçirmək yolu ilə (elektron-poçt göndərişi zamanı mümkün itmələrdən və adi poçt daşınması zamanı təsadüfi mexaniki zədələrdən yayınmaq üçün);

- Müsabiqədə iştirak etmək üçün ərizənin, ərizəyə əlavə olunan sənədlərin və digər müşayiətedici materialların elektron variantını (Microsoft Word formatında elektron fayllarını) Elmin İnkişafı Fondunun **elektron-poçt ünvanına** ([grant@elmfondu.az](mailto:grant@elmfondu.az)) göndərmək yolu ilə (bu zaman elektron məktubun “mövzu” (“subject”) hissəsində aşağıdakı yazılışdan istifadə olunmalıdır: “EIF/GAM-2013-2(8)

- *Layihə rəhbərinin soyadı və adı - Elm sahəsinin adı*”).

**Layihənin elektron variantı təqdim olunmadığı halda, həmçinin Microsoft Word formatında olan Formalara özbaşına düzəlişlər edildikdə layihə birmənalı olaraq texniki ekspertiza mərhələsindən keçmir.**

Ərizənin, ərizəyə əlavə olunan sənədlərin və digər müşayiətedici materialların elektron variantının kağızda olan variantına tam uyğun olmasına məsuliyyəti layihə rəhbəri daşıyır.

**Müsabiqənin keçirilməsi qaydaları və müddəti çərçivəsindən kənar təqdim olunan layihələr müsabiqənin texniki ekspertiza mərhələsindən qəti olaraq keçmir və elmi ekspertiza mərhələsinə buraxılmır. Müsabiqəyə təqdim edilmiş sənədlər geri qaytarılmır.**

Müsabiqədə iştirak məqsədilə, o cümlədən layihələrin ekspertizası mərhələlərində saxta sənəd, imza və məlumatların təqdim olunması layihənin elmi ekspertizadan kənarlaşdırılmasına səbəb olur.

Elmin İnkişafı Fondu eyni zamanda, şəffaflığı və bərabərliyi təmin etmək məqsədilə təqdim olunmuş və texniki ekspertizadan keçmiş bütün layihələrin müvafiq qaydada açıqlana biləcək hissəsinin internet səhifəsi vasitəsilə forum xarakterli ictimai-elmi müzakirəsini və ekspert rəylərinin müvafiq hissəsinin internet səhifədə yerləşdirilməsi işini də təşkil edə bilər. Bu tipli müzakirə təqdim olunmuş layihə texniki ekspertizadan keçdikdən sonra başlana və elmi ekspertiza bitənədək olan müddət ərzində həyata keçirilə bilər.

Müsabiqəyə təqdim edilmiş bütün layihələrin ideyasının obyektiv formada orijinal ifadəsi müəlliflik hüququnun obyektinə kimi Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyində qeydiyyatdan keçiriləcəkdir.

Müsabiqədə iştirak etmək üçün ərizələrin və ərizəyə əlavə edilən müvafiq sənədlərin, Müsabiqələrin keçirilməsi Qaydalarının əldə olunması ilə bağlı problemlər yarandığı təqdirdə Elmin İnkişafı Fondunun icraçı direksiyası (Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, 48B) ilə birbaşa əlaqə saxlanılması tövsiyə olunur. Əlaqə telefonu: 563-61-11, elektron poçt ünvanı: [grant@elfondu.az](mailto:grant@elfondu.az)

Sualların elektron poçt ünvanına göndərilməsi təqdir olunur. Digər tərəfdən, sənədlərin qəbulu üçün nəzərdə tutulmuş müddət ərzində qrant iddiaçılarına kömək və sualların cavablandırılması məqsədilə məsləhət seminarlarının keçirilməsi nəzərdə tutulmuşdur.

***Elmin İnkişafı Fondunun icraçı direksiyası***